

Molla Nasreddin

№ 20

Молла Наср-Эддин

Kijməti 15 kəpəq

Kyrban oqunu, əfəndinin vəzifəsi

Sənəd qanlılarında kyrbanlığın hamisilən bəzini, əfəndi qəsməlidir tuncı: dorisi, başı, dezi, işi, əltidə bəzi əfəndiçi çatır.

AZƏRBAYCAN

MOLLA NASER EDİDİN





UNVAN
Ekiq, qolma
peçə, qur
si N: 64
Telefon
N: 46-83

Çatın məs'ələ.

Kəzalarda kredi aşıqtalarının vəzifəsi by dər qı jöksə aşıqılıqla bər pıl vermeğə onlara qızınlıqlı qostarsınlar.

Ömnia necəqilişmə olyr-həmin kredi aşıqtaları jöksülləri barədə bəzən kənnyü, pozarak-varlıclarada bore pyl verirler. Hatta Tiflisdə besinəi Zukafkaz kyrıltıjında həmin məsləhə ortaqlıkları alırdı, bər para jerfəndə koçaq kredi aşıqtaları na inqil varlı, aşıqılıqlara, hatta oz aşıqtaların sadə və idarə uzvərlərinə cökükə paralar-paj-püş edirlər (Aşqata).

Mən bişən by məkalənin adını, çatin məs'ələ köjdüm; məsləhənin çəlinlikli oradələrindən insan bilmən eur hall eləsin; bilmir-hənsi, jakadır, hənsi, pisdir. Bejəni bir para aşıqtərə deyirjirər ejlittifikasi dəurə qı hisən mat-məsaqlı kələr məsalənlər nəfər ajak-jən-lut baba-qolır qı məna iqi juz manzı bore ver, a balam-iqi juz manzı, san avval-axır baradən kəjərəkəsan qı by sahət sənən avında bir supura qəsəbədə qı daxmını, supurası: indigol by məsləhəni aç, qızınlıq-nəca açıqasən; bər jeton jöksüla versən sabah qini aşıqtadan bir təqədə kalmıjaçək; vermijandə-adımlı, varlı-pəst kojyrlar.

İndi aqor birisi janlı by məsləhəni bızdən suad edə: bız, doğası, varlıcların bızdələr, juk, onçın qı bizi bir para jerlərədə qərəq atalar sözümüzə kall olak; neçə qı atalar deyiblər: jag, jag uslu, lug-lug jarma Javan kələş; bər da fəsələş az lugat qitəblərində jəzərlər "əgəni malidərəst" janı vər, adam-3ej. Gəni qılım qərəq mal salibi vər, neçə qı. Bəx Goni Axynd qəca qündüz manħar dan avan camənti by bea qənlisi dünjanadı həmçinin axırt evina davat edə edə nəzər hədəsiz dovlət kazanıb dər bir nəfər na insaf həman məscidədə eur-

at edə bilmirqi dyryb. Zəjəx desin qı o kədər mid-dovlatlı pas sən özün nija, jiğersan?

Həmçinin - aşıqat mudurları: hərçənd qondıllar üzərli onları, əmin bilib seçiblərmişlər üzərli onları, aqar onlarda üzərli onları dən dən bir qun ağlamalaras-birdən no vəkt hejli fursatla da düşəcəq, qı qasıblıdan qılıb varlı olsınlar.

"Əgəni malidərəst"
misqin-qədəj.

janı Zəjəx Gəni və idarə müdiri mal salibi olar, əminə qapda lərdə-qışlı olar.

Qədəj-nin mənənət, beq və xanərin istifadəcisi-ləp asqılıq insanlarıdır. deyir.

Molla Nasreddin.

Molla Nasreddinin Təkvimi

18-19 — Məsələr mənəkkid
Bəlincikinin vəfatı.

By qəlinin vəfatından sora hər qəlinə qı təqədələrə dəbəbiyi, qəmək təkədələrə dəbəbiyi, aincə bizim Azərbaycan adəbbiyatı həla "yoče-feldə" muntazırıdır.

1711. Leningrad da Birinci mətbəə ilə "matby" asar çıxarılmış, və 1929-nü ilde 3yra əsrində qətiplər tərəfindən hadisə matby" asar çıxarılmış.

MAJ 18 — Bi para xəstələr üçün sürgüt idarəsi xərcinə mə'dan sıxılımları atı və kifymati jaflaklar tədarriq oluyanı.

MAJ 18 — Bi para xəstələr üçün sürgüt idarəsi xərcinə mə'dan sıxılımları atı və kifymati jaflaklar tədarriq oluyanı.



Mətləbə əl çatmadı

Qarçı "daloj çadra" mlz — kyrdalanır, jatmadı, Laqın o sez millatın — bejnənədə batmadı.

Qundo gazetər jazur: — çadranın son qunları* (?) Dödü muharrirərlərin — zəhra, baga unları Oldy ojatmaz fəkat — səsəri elqunları Sezleri bircə kotor — mə'mini aldatmadı, Oldy qun-axşam jəna — mətləbə əl çatmadı.

Lovgalanıb jazdular: — son nəfəsi çadranın Halby qı jurtur kylax — zorlı səsi çadranın Nixada artıb hala — nav havəsi çadranın Qəncədə bir me'mına — çadrasını atmadi, Oldy qun-axşam jəna — mətləbə əl çatmadı.

Var hunurin qəl qədəq — bircə dəlo Saljana! Qer Aqa Bagır neça — xod verjor kajanalı Birca kadın çadrasız — tap, kolu, sal-jana. Bır nəşər olsın belə — məzəbəni salmadı, Oldy qun-axşam jəna — mətləbə əl çatmadı.

Din ocagi Maataga — məzəbə evi Lənqəran "Fırkaçı" ja "komsomol" — Mirzə müsəlüm, cəbən Həpsi hicabın jakın — dost, ölündə kyran Qım dejir afsanədən — a) kişi, kürədatmadı, Oldy qun-axşam jəna — mətləbə əl çatmadı.

Fırka içində butun — İndi tamizliq qədir Çadra tərəfdarının — bagrın, birjan edir Tyllanacak çöklär, — kyskynnyi barlıdır ,Ax... by bizim partija — qılımları oynamadı? Hansı, bejəq başlan — zir zibila katmadı.

Qefəz.

Bazar sehbetləri

— By qun qərasan, kooperativ çərəji na için jakəl, bisirilmibidir?

— Kooperativlər, Jərəjə cəkdi-karəndən, bəşlər kari, əkdi.

Tapmaca.

O hənsi, millatidə qı, Kyrbanı butun butun də qəndin kyrbanlıklarının hamisənən basanı qandənəndən pastır!

Laqlı.

Cəvək: O bəzəm Sunnu qandalarında Kyrbanı bacım, deşum, leşim və al-tədən beşini aləndiğə verən millatidər.

Məzələ.

İçqi duşoqunları

— Həc arak zad tapırsan? mən 15 qundur lui aji.gam.

— 3-işsi 3-ımanata qefin istəjan kədar.

— Harada satırılar?
Ony deməzər qıl!

Jaş sebətləri

— By il jaşı, həra qədrisən?

— Sərgota kassasi, komşyonına sıxılıb qəçə bilsəm har jəro.

— Qəçə bilməsan?

— Bylıvara.

Evli iqən sybaj.

Sərləvhəjə dikkət edənlər ejlə zənn edacəqləri mövə evli iqən sybaj teatrosunda bəhs edəcəm, amma jok, mən səz Jevlaxda Paska bajramında evli iqən sybaj kalanlardan sebhət edacəcm.

By qəşən Paska bajramında Jevlaxda byxkəller Cirkofın evində hazırlar Marjəmin saglıqını bejuq bər konaklı olyr, canab vətka və sarəbin səfər batınınndan baslar kuzlalar, arə kojub məzhab itir qəcaq myşymyan konaxlar qəsnib qədəndən sonra Cirkof öz evində, evlən kajidub qədə bilməjan dostlı ilə məst lajı'kul hərə bir taradəjatılar, jatular emmə na jatular-sabah aqılı Cirkof özənən aqılı qərərə haramlar dejizdə dəsəub-dosty, Cirkofın deşəjən Jəltb-ezdu dostunun deşəjində, dəha byrda dyrmagın jeri jok har iqı dost-vələk icəd edənli Paska ixtra' edənə lo'nat oxya oxya arvalarunun kolýyindən dityb duz qədərə zəkə iqisi də arvaların təlakını verib olyırlar evli iqən sybaj. Laqın Bir zej anlaşulmadı, qı mukəssir arvalarını, jokşa qışalarını imis, By da vədkən bir e'cəzi.

Sakkal darayı.

Lugətçə

Təq silah- Byrzaya istiləhüncə qehmə silahları, tolə etməcən jenl silahlar jaratmak deməqdır.

Təhdid silah- Əsildən silahın mikkardinə bir elç kojmak mənasına işlənirdəsədə, indi mənəsi dəjib silah ilə hadələməq ja xyd həddindən artıq silahlanmak deməqdır.

Jarə- By sez əsildən jarı-olyb qəşət isti-maldan janı ha-lına duymasın, Bır işi basılıb, jarıda kojmak deməqdır.

Hər qəzəlin bir əjbi olar? Kooperativlərdə

Əbsiz insan olmaz, əbli insanda komunisti fırkasının içərisində kala bilməz. Əb var-əb var, by vaktən cöpür - qəçəl, qısqast var başa qiblə insanları, ejbilər sırasında həsab edirdi, ancak bolşeviqlər by əjb səzunudə başka cur jozyrlar. Komünistlərinin fırkədə olan əbli adamlar: kolgomak, burokrat, mütərəddid, jabancı, məvhümətçi, şəxş, alverç və həsabka by qiblə adamlardır. Bynlər əbli olduklari, içi komunisti fırkası sırasında kalmaga lajik təqəlliməzdir. By dogry, bida by-

Dəs Salalı. (Kazax) qənd

Fırka içi təmizlənir

Molla inanmajır, çox "fırqaçı" kolgomakları Kermizi iddi avval o, syratı indi aglaşır Burokratlar üz qımıqını jada salmaşır Qətlədan ajsralı butan qehna vucudı saglaşır Var neşə myzdry həmi bir neşə juz koyn at Karın jogylarır, qell, zavki, damaklı, qazlaşır Fırkədə az dejisi belə paq, hajali xəslər Oğlunda arax, cəxir deşə qışaları soraklaşır Jızalar ilə sajim sənə qadrlarlırdı kadurları Molla murididir hala onlar ilə kycaklaşır. Var jənə bir grypa qim qunda bir avrad almada Ojeçaj yaxaları, daxi basa jıgub mazaklaşır Byndan ilava ba'zisi kiyirgydyr kylakları Varlıklar ilə rəbita saxlamaga maraklaşır Çəqmə adası, bynlər molla ami torahbum el! Fırka çəqar təmizliyi vət besab jaklaşır

Cinani

na inandı, bələ olmalıdır. İndi qərəb komunisti fırkasında by qiblə əbli adamlar vərdilər?

Mollə amı, by qiblə adamların komunisti fırkəsində çok olduğunu bildi, ancak by vaktən danışmazlıb təmizlik dəvrini qəzəljirdi, indi davr çatmış, bynlər mubarəq adalarını, bir-bir qəstərməja soz verir. Ancak biz korkyryk qiblə bynlərdə molla wı axyndır qiblə koca molanı, sejub, macmə'sini cursunlar, ona qərəbə bizi halolq kəzalardan başlajıb, Bağıcılardan, işa sonra jazmagı, nəzardə dymtyyayk.

Kəzalardan qımları jazak? Agstafa damır jol əzəq qatibi Ryben barəsində jazacak olsan de-

fırqələrindən Samad Əli oğlu barəsində heç jazmak olmaz, çünqı by zavalınlı, ancak 40 baz mali, wı başka sejələri olyb iqicə min manatda Sələmədə pily işləjir.

Findikan (Xuz) qant fırqələrindən İbrahim hacı, İdris oğlyna heç bir söz ola bilməz qisinin heç bir ajbi jokdry, ancak bacıstı, bir neşə dəfə ona-by-na satmış 100 manatları pyl alımsı, axırda bacısı tənqə qoplı eznun jandırımdı, kadın qı var mal-kara qiblə bir sejədə bejdəla olmalıdır.

Ərəfə (Naxçıvan) fırqələrindən Jaz Məhammədəsun naji varqı onyñ barəsində jazak. Bi-

jəcq balanı manqı ajbisiz ad-

—Joldas! jai palteri, var?
—Jok, kta palteri, var.

keşdə
—Joldas! kta palteri, var?
—Jok bala, jai palteri, var!

Kooperativ qıtbatçası uzvərdən çökdyr

—Qərasan kooperativlərin na kader uzuvardır?
—Adama 3-4 uzvuluq qıtbatçası hesabılı qaraq qı, 2-3 Başlı shahisi kader uzu ola!
—Bir adamın 3-4 uzvuluq qıtbatçası, ola bilməz!

—Aj axmak! bas by itən uzvuluq qıtbatçaları qoşa qoşılır hamısı cəməatin cibində dir del

Kooperativ kəssab du-

qanında.

—Joldas! ot var?
—Ada son nə kamışan! by isti havada at olar?
—Dti kətədə jejarlı! Birdə, qunda ot olmazq?
Kooperativdəqi by sohbot, manın jadıma başqa bir sohbatı saldı.

Bir qun bir axyndan ə-

bar alırlardı. Axyndı! arəbə çə-

rəjə no dejər?
Axyndı bi az l'irişəsib de-

jin qı. —Bal! Arəbistanda qəzəq olmaz, orada duju jezarlar.

—Bəs axyndı! arəbə dujuja na ditar?
Axyndı obasının işçigəadrub

“son nə kamışımışsan” dejo çə-

kib qədir.

çəqanın ancak 100 kojyny, iqı atı, bir neşə bas kara male, wı bir myzdry vardır. Arvadı, çədralı, ezduda məvhümətçi.

Bizə bynlərin hamisi, fırka içiñ “dəjərlı” adamların fırkəde kalmalarını məsləhət qərurug.

Fırqaçı

№ 20

Molla Nasreddin

Sayfa 5

Hərdəm bir

Oqun axzam ustucox da-
rıldum artıq pylədə qı kan-
drabant vəstəsi qılıllı zərif bir
az kuzdrada idim, axır arkadə-
ma dedim: dyr cubbanı sal qılı-
nına Sabir bağçasına sajabata
qedəq. Qılıllı həq ajaflaşdır, yea-
dan oxıyan radiolar tyba lazzet
verirdi. Bir vakt qərdəq bir noşar
zənan xejlagı, wı 6 danada tol-
ba xejlagı, qılıllı hanım bizim-
di harabə skəməjədə oturdlar.
Biz çox sevindiq qı indi by vil-
balorımız elmdən, adəbliyətən
bəs edəcəqlər bırdə saraijab ol-

Axırda xanımda dila qo-
lib dedi: heç kalmagala ehtiyac
jokdər, man özündə həsratın da-
lında külçə vyrənlərdən.
Xulasa bynlər oradan dyryb qet-
dilar. Joldasum dedi: mo'min qızıl
qılıllı umidimiz olan by cəvən-
lər bolu aburlı, olanda, kylva mej-
dansıllar no soz deməq olar?
dədim: aly bandı xoş opera tə-
trosunda, bo'z klyblarda, wı by
cur jerlərdə avvala səbbə sakitdir.
Sanijan by saat Bağda kommuni-
xozun icazəti ilə iqi adət məscid-
tiqilir, by qonlarda kytartacak-

İləri çəqilənlər

—Joldas! san da manim qim-
ilişlər qəşqinim?
—Qaz ilari çəqilməjedim?
—Na içim?
—Zələm yaşkları, manı qəri
çəqəngi işin, bacarmadığım bir
içərə köyklərlər!
—Balam, man da o qondşam,

Idarələrda

—By idarədə bir işim var, bir
ajdar qədib-qəlimər duzalır.
—Byrda tancaan varmı?
—Jok.
—Onda yet rahat jet. Bir il
da qıldı qolsa şənən ian du-
zəlməz.

Sual və cavab

S-Bir (xususi) evin dalandar-
rı, həmçinin siyasi, karlından iş-
git, lazın qoşan təmri olimsa-
o ev sahibinə no edərlər?

C—İhaq! Byrasının icbar, ka-
rarları, üzər, ev sahibini etimə
edib, ev lazın qoşan sıyrada
baxmaq məcbur edirler.

S—Bəs işci Zəhərə Bəsəf-
Kəpənovin qapıda 40 nomrəy-
ev sahibini na işin by işləti qo-
rmajo məsbyr etmirlər?

C—By ev 2-neçili dairənin
dairətindən olmadığına qə-
tomamış jaddan çıkmadı.

S—Bəs no olsın?
C—Mən nəbilim no olsın. By-
ny Inzibat xərəksi ilə Kommun-
xozdan xəbər al!

Jeni əlifba səvadsızlı-

gb

—Məsədi Həsən! yeni əlifba ilə
jaxıl səvadlanısmıñ?

—A qızı səvadlanımlıq hardan,
lap səvadılaamısam.

—Neçə neçən! qəcmiñə bir
əbab əlifbası, iddygə halda, indi
har qas eziüçin bir curjəni qıza
duzulmalıdır. O dur qı, müxtəlif
cumhuriyyətlərin jazalarını ök-
yimak üçin bir neşə dəfə səvad-
lanımlıdır.

—İmlə cihətdən necəsan?
—Ony sorryama, man özündə
(gəzəltər) qılıb bir sezi hər jədə
qəfişim istədi. qılıq qəcaq getdi.

Hərdəm bir

Pregly — Sosialim jərəməndə-həjatlı qərim-lər rəsəd boyunca bi-
zə dəstər. Məsəd bynə böyümən qərəmənə Bəs iləqəjətli jərəm dəstər-
da, burun Azərbaycanda həstə olan işlər kytartır.

cəgiz. Byrasında kabakecər
edimqı hava karalımlaşdır, stat
altı iddi, bürdən toləşərdən ip
adəbli allahın izni ilə dila qo-
lib juzunu həmin xanımə dityb
başladı; aj xanım qəcmiñədilər
demələri: “ursatı fot ejlamaza-
kil major nadan ola, nə byrada
otymışsan kalk ajaq biz vyr-
diləcə nəfarıq, qədəq bir emal-
lıq jerdə ajlaşaq xudavəndələmə-
raz-nıjaz edəq, bir az vəkütim
xəz qəçir. By kobil çök sezər
islədi wı by ahməmijati məsəla
uzarında toləbdər bir bürdə ilə
bir ak validejən azebilədə qılıq-
karəqatıra jol verilmə. Man jol-
daşına başka covab təpə biləm-
dim ancak bynə dedim: “şüssüq
qarım qecə qılıq qəcaq getdi.”

Axırda xanımda dila qo-
lib dedi: heç kalmagala ehtiyac
jokdər, man özündə həsratın da-
lında külçə vyrənlərdən.

Xulasa bynlər oradan dyryb qet-
dilar. Joldasum dedi: mo'min qızıl
qılıllı umidimiz olan by cəvən-
lər bolu aburlı, olanda, kylva mej-
dansıllar no soz deməq olar?
dədim: aly bandı xoş opera tə-
trosunda, bo'z klyblarda, wı by
cur jerlərdə avvala səbbə sakitdir.
Sanijan by saat Bağda kommuni-
xozun icazəti ilə iqi adət məscid-
tiqilir, by qonlarda kytartacak-

Kyrban dərdi

Molla deñir

Çaqməjim mən neçə, əsanəm? kyrban dərdin?
Ynytməl mən müsəmmə və fışınan dərdin?

Ojerəsan birda duşormı aña o jaglı qabab?
Eja eartıl qəçirdilərin ajam zəbab
Həvəsi zəvklər jadukluları a'mal səbab
Qədəjim vuslat içün-fürkəti cananu-dərdin.

Navrızı təqərləjib atdırıb əl kyrbanə
O qunu karə orçiyik hala dursun jana
Dardımlı Çara tapımlır qədirim har jana
Bər ilahı san eżen et mənə dərmən dərdin

Məmə

Dedilər çadra daloj, olmalıdır kissa tıyma
Kaldırılsın nağı var külə papaklar aradan?
Fərkimiz kalmadı, heç nəsnəndən, mələtindən
Bir çəqən jok dejəsan dini müsəmmən dərdin

Xan

Tatəlim jokqı dejim gəmərinin juzdə birlər
Bag, bostan qədib səldən, lap azzı, mən desətin
Həc nə etməz manı byndan bəla vəllah təşqin
Qer ynytmakmı, olyr taxt sələyman dərdin?

Baj

Uç equez, bəs dana, on togly qəsərdim har il
Cuculu jaglı plavlar hamı, karşında sabıl
Dyrnişəm nebət man indi alımdı zənbil
Çəqərəm sam, sahar taşa kyty nan dərdin

Koç

Dordimi sorma, alıblar səsimi jaşdır istim
Döldöy ilidirki qasaddır bazar, alta verisim
Tiqidjim damı fasad ydy, pozdyly ejaim
Çəqərim katla jetirməqliqə insan dərdin.

Bac

Huqymətnənimdejilmi?

O əun bir proklyey iaci dos-tuma dejirməqi na işin haftada iqi uq qun laa cəkməjib tanbo-tanbo evda blişanırsın? dostym dejirqi: „babə Huqymət manım dejilim? indigə manimdir qəfa mənimdir, haftada 3 qunda istrahət edib ajaklarımu, duz yza-dib jatmajagam? by na məzmətdir?

Mii

Təmiz cajxana.

Səhətxəti, kollektif cajxanasi, çök tamildir. Duganda çartk tajı, gazeta parçası, qemur ovnyntsy, it, pişiq olusu, styan meşit, bit, bira və butun haşarat kismindən, hərən desən var. Çajçı Məham-mad, ali ilə samavarə qemur salır, öndən sonra da elini yımama-staka caj suruz.

Aħħar nazardən saxlasın ja-man tamiz cajxundur.

Mazdah Jbad.

Əjlədə olar bejlədə

Allah tə'ala həzərlərinin jar-dımı, və kooperativ uzvlərinin qəməni ilə Kytkaşın (Şəq) kooperativi sadri bir aja evvel on jedidəcə min manat nağd pyl sal-vartımlıñ lifşine tiqib duz qalır. Baqıja, Baqıja jetətiqden son-ra sadı bir kədar fırıq edirqı aja by mövsiyində qonşılıq hansı-mallar lazımlı olar və na qimi maliyyət alməz lazımdır.

Nihayət iqi şən fiqirəbdəq-dan sonra by mallarırlar:

Kalın salvar 100 dana-pəncərə sisası 10 jeuş - kənsarsa 4 jeuş-pamidör 2 jeuş-metros, 2 manat 60 kiplanıd. 3 taj bam-ba... altınan mällər təcili olaraq cərəz Agdas Kytkaşına qondırılır.

İndi kooperativ uzvləri haraj-quj salımları və bir para joldaş-larda by işi zarafat bəbatından hesab edirlər. Ona qəra man bu-tun subhani aradan kəldirmək-dan etər arz edirəm, by al-ver-ər ijdədə olar bişəjədo, olar da-ha byrda dyryb fuzulyık eləməq lap jərsizdir.

Kax Kyly boj.

Bojnəm—Banjamy?

Nəxçıvan bydca 3ə'bəsi sadri, by il Ordyyabəd təsərrüfat 3ə'bəsi takdim etdiyi bojına (sallaxxana) ilə hanja (hamam) içün duzel mis smetani, çök dikötükə nəzar-dan, qəcirdilən qəra hamamdan otri ja-ni „hanja“ dan etəri istan-nan pyl (1000 manat) vermişdir „bojına“ ja (dogrydan adam „bojına“-la „banja“ ja baxanda az-kalır janlılsın-cunqı andır iqisidi bir birinə oxşajır). Ona qəra banja bəsi qalmamışdır və koyulan 5000 manat ja-ni jagla aparmadır.

Dejirər bydca 3ə'bəsi dik-katsılışlı, eləmədir, ancak el-de-jili aqorib iqi qələmə diri birinə oxşadı gündəndir.

Sejtan.

Telegraflar

Məhdəf (Iran) Zə'ifə fatma-Zə'ifə Sojanıza və zə'ifə fatma-har-uq juzu açıq qəsdiqlərinə qərədutlyb məhəməzi viləfa qəndarlımlılar.

(fidə, olym islam dininin mu-hafizəsi)

Qurdəmir-1 maj bajramından bəri qurdəmir bazarından və sta-sionsand qellər jugulub təmiz-lənməmişdir.

Baqı-Sarotofəs iesim qusa-sında olan posta 3ə'bəslərindən bir işçi paslaşdırı, almak içün 20 qun „Zafra“-15 qun bas-kantora qıqət və 12 qunda qəl-qət* covabı almış, və su-alıqcovabda bylynməlidir.

Eskabəd-Zəzələdən zararla-nənlər hamısı: hacı-qarbalı-jəmədi və javanca hamaməmdələr-Həsər-huseyn-mıysa və ge-yiblətlər. Iqi ajaklardan baş-ka dilda dənənələr salıh Salımlılar.

Jarşışa başlandı

Ağstafada dəmər jolda olan turq ifräçərə sosializm janı, mü-nasibəti ilə əz aralarında kadınlari, dört dəvar arasında və çadır əlində möhəmməd salaxlamak-jarlı, e'lən etmişər və iliiq sos-ja-zm jarlı, zamanında hər qas-in arvadı, juzu açıq və icim-lerdən qərənummə təmizləmə mu-qafatını o 3əks alacak və adi, gəzətlərlə kejd ediləcəkdir.

İmza-Zəməm

Bir-birina oxşajırlar.

Nəxçıvan posta hisabdarının ba-zına üzüm syju dəidijindən bir həftədirki ajumur.

Umriy idarə mudiri dikran joldaşda hisabdarın qəri kalmış. Qef havasına İravandın qə-tirdiği „Syra“ xanımı ustunda posta işçisi Matysolyn əllərini qəmirmişdir. Mudir joldaşda na-arvat bəz deməq olar nə surun-durmaçı. Sejidoftun 7 ajdan bəri posta idarəsində surunən sırız-sın daxili matləbə jokdur.

Səhətxəti.

Qurdustan xəbərləri. Oxyçylarlımlı ilə dərdləzəmə.

Qurdustan kəzə mərzəzinin adı, 7 idir laçın koymışsəda, jənə idarələr abdlı, deja jazər-lar. Elektrik stansiyası, bir qəca-tük verəndə üç qəcədə istrah-ta magyıl olyr. Kyləldə, xəstə-xanastanın təbibli azarlı qəndilərlə zərafat ilə deñir: „san tezliqə eləcəqsən na işin havaju, zəh-mat çəqib haqqına rada qedib qəsilər!“ Aqşəkə xəntəm-dərədən qənədə cəkmək istəm, cənqil avtomobil ilə aparımlar. Uzak bağçası, yəzakları, qonda-jılar saat atılıb duzub dagı, iş-qədirlər, bir mudir bir mura, bbbi bərdə bir nadüm məsələn, albı qədirlər ilərindən. Qənti fırkaçılərinin avralları, qədrən, atıb jaşnak vymaga bəzəlməsər, hərədən zəhmət edən karabagli-lər kyrban bajramına hazırlaşla-ralar. Məhəmməd qand arteli ilə abdallaşdır sıvərətən banqı da-galıb idarələrin canı, kyrtdarı, dər.

Məsə mudiri, məzəni kirbə təbli edən qəndilərlə bir soz de-mirsəd, qənli cavaları maqəbi-təbələrə bel qulunuq və kaz-ma sapi, içün qəsdiqləri kol-bydag-ıqan e'traz etmişdir. Jəkin mudir bynynla işlər samarəla-dırməq istəjir. İmza: Dələdəz.

Zələzənin səbəbi

(Eskabəd)

Observatoriyaların qəstardı-jindən mə'lüm olmuydryqı: ojar Sejd Huseyn ağa (məzəy: Eskabəd imamı) soləvəndən işlah evində (həbsxanada) olmasığında Eskabəd və atralıñda (nəd İran) həydiyində zələzələ olımajacəkmiş.

Ravajla qəra həbsxanada zələzələ hiss edilməmişdir.

Zələzələ natiçəs olarak İbrahim dəllət ilə Mir İbrahim ağa gejb olımlar. Səfəjəndən qərən orallar hələ dəkəld verməjə qəmisələr, onların məz'yəzərlərindən mubahəsəsi cəkmək içün Eskabəddən qəndərlərin və evləri da-gələnlərin hamısı, Sejd Huseyn agənt muridiarı və Məhəmməd Əbdülhəminin ummətləridir.

Başa qand komsomollardı- byulardan tərəbə almalıdır.

3ətan.

Posta kytisy.

Karbañ qəndində İsmayııl Əli əqbarə -sənə Agdan toriki ilə maqyıl jazid, balqa qedib qan-də qatır, byndan sonra marxa qondırılıb maqyıl istəməq bizi maqyıl etmə!

M-II.

Hejati təbrijija



Bydeja jartın 36-həsi müdafi qıraç vətər, məmənistika xanumda oxşırı. Çünqı balarnı hamstə, duşdur.

Kıys katını — [e] mesin! sizde paska satisizdir.
Masne bac — vallah yeknlar yrs konuya da oerüb ofjanib - bizes bajumda - deliye!